



Azərbaycan Respublikası Medianın İnkisafı Agentliyi

Azərbaycançılıq ideyasının təbliği

dövründə və Cumhuriyyətin iş-

**Faiq Ələkbərli
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru**

IV Yazı

‘Şəhidləri, dilləri, soyları bir olan bu qardaşların hər ikisi istiqlala qovuşmayana qədər türkün tam zəfərindən danışmaq mümkün deyil’, 4 deyən Cəfəroğlu qeyd edir ki, Azərbaycan və Türkiyə türkləri eyni soyu və dili paylaşıqları halda, bəzi tədqiqatçıların (R.Qurşunluzadə və b.) M.F.Axundzadəni əcnəbi kimi təqdim etməsi anlaşılan deyil: ‘Bu hər bir Azəri türkünü nə qədər mütəəssir eləyirse, eyni dərəcədə də bir soydan olan, bir dili paylaşan iki qardaşın – Azəri və Anadolu türkünün ortaq ədəbiyyat, dil və mədəniyyətini parçalamağa rəvac verir və təbii ki, məhz bu səbədən də hər iki tərəfdən olan türkləri əslə məmənum etməyəcəkdir. Mirzə Fətəli əslən və nəslən bir türk olduğu halda onu Türkiyə mühitinə əcnəbi bir müəllif kimi tanıtmaqdan güdülən məqsəd nədir? Anlaşılması ən çətin olan məsələ də elə budur. Əgər məqsəd Azəri türk müəlliflərini Anadolu mühərrirlərinə, Azəri türklərini isə Anadolu türklərinə əcnəbi kimi tanıtmadırsa, belə olan surətdə Füzuli və Nəsimi kimi böyük türk şairlerini də sadəcə ‘əcnəbi’ Azəri mühitinə daxil edərək onları ümumtürk mədəniyyəti sahəsindən kənar da saxlamaq lazımdır. Halbuki elə dünən Ulu Qazinin göstərişi ilə Ankarada toplanan ilk türk tarix qurultayında türk birliyinin ana vətəni, mənşəyi, mədəniyyətinin və ümumiyyətlə, bütün mövcudiyətinin qətiyyən “ayırlıq və qeyrilik” güdülmədən bir küll halında araşdırılması ilə bağlı qərar verilmişdir. Bu gün isə İstanbulda Qurşunluzadələr “reklamçılar”ın təşviqi ilə türk birliyini “əcnəbi” kimi bölgü kelmələrlə təfriqəye uğratmaqda davam etməkdadırlar’⁵

Bu onu gösterir ki, hemişə Türkiye və Azerbaycan türkləri- ni yalnız dışardan deyil, içeri- dən də bir-birindən ayırmaga xidmət edən qüvvələr olmuşdur və bu gün də var. Türkülüyն düşməni olan bu qüvvələr heç bir zaman türk millətlərinin birliliyinə sevinməmiş, daima onlar arasında nifaq salmağa çalışmışlar. Biz bunu keçmiş tarixdə Teymurlar və Bəyazidlər, Şah İsimayı və Sultan Səlimlər, Şah Təhmasiblər və Sultan Süleymanların nümunəsində çox gör- müşük. Biz bunun 20-ci əsrin əvvəllərində də, Cümhuriyyət

baycan Cumhuriyyətinin yaranması təsadüfdən baş verməmiş, bu bir millətin təbii haqqı şəklində meydana çıxmışdır. Ə.Cəfərəoğlu yazır: "Elmi münasibətin millətlər arasında gündən-günə sıxləşməsi və bir-birini bu səbəb ilə daha çox tanıya bilməsi əvvəlcə böyük millətlərin mövzu daxilində qalan yurdumuzun ar-tıq müstəqilən tədqiqini bir zə-rurət olaraq tələb etməkdədir. Öz-özünü şəxsən tədqiq etmə-yən millətlər başqa millətlərin etnoqrafik tədqiqi mövzusun-dan başqa bir şey olmamışdır. Halbuki Azərbaycan bu ibtidai dövrəsini artıq üzərindən atmış və qapısını da elmi kapitülasiyondan çıxdan bağlamışlar"

İslam din ve etiqadını baltalayan ve təhqir edən bir ünsür olaraq tələqqi edilmişdir". 8

Ə.Cəfəroğlunun təbrincə de-
sək, bu dövrdə Zakir rusların
milliyətpərvər məhəlli (Quzey
Azərbaycan) türk başçılarının
ətrafında apardığı oyunlarının
qurbanı olmuşdur.9 Cəfəroğlu
yazır: "Azərbaycanın ən milliy-
yətpərvər şairlərindən biri olan
Zakir düşməni Rusa qarşı qətiy-
yən boyun əymek istəməmiş
dir":10 Cəfəroğlunun fikrincə,
19-cu əsr Azərbaycan maarifçi-
lərindən milliyətpərvər, istiq-
lalpərvər H.Zərdabi isə azəri
türkləri arasında birlinci olaraq
çarizmin Güney Qafqazda rus-
laşdırma siyasatını sezmiş. Ə.

maneə olacağını açıq şəkildə görürdülər. Onlar milli varlığın təsdiqi yolundakı mübarizədə yeni bir ciğir açıdlar və milli mədəniyyət üçün yorulmadan çalışdılar".¹⁴ Ə.Cəfəroğlu daha sonra qeyd edir ki, ümmülikdə 1-ci rus inqilabı Azərbaycanın həm mədəni tərəqqisi və milli ədəbiyyatının inkişafı, həm də milli məfkurənin formallaşması baxımından böyük bir mərhələnin başlangıcı olmuşdur: "Bu tarixdən etibarən nisbətən daha geniş nefəs almaq imkanı qazanan Azərbaycan türkleri siyasi və məfkurəvi təşkilatlanma istiqamətində olduğu kimi, milli ədəbiyyat, teatr, musiqi, mətbuat və maarif sahalarında da bö-

Əhməd Cəfəroğlunun dünyagörüşündə azərbaycançılıq, istiqlalçılıq və maarifçilik



şgalından sonra da şahidi olmu-
şuq. Bu gün də Türkiyə və Azər-
baycan birliyinin, ilk növbədə si-
yasi, iqtisadi və hərbi, daha
sonra dil, soy, mədəniyyət və s.
sahələrdə birliyinin baş tutma-
ması üçün əlindən gələni edən
daxili və xarici qüvvələr vardır.

Eyni zamanda, o, 1960-1970-ci illərdə qələmə aldığı bir çox əsərlərində ("Azəri ədəbiyyatında spekulyasiyaçılıq", "Şair Şəhriyar", "Azərbaycan ədəbiyyatı", "Billinməyən tərəfləri ilə usta Fuad Köprülü", "Sovetlər Birliyi türkoloji araştırmalarında rus kültür üstünlüyü davası" və b.) Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə aid çox dəyərləri mülahizələr irəli sürmüdü.

Θ.Cəfəroğlu hesab edirdi ki, dünya ictimaiyyəti qarşısında Azərbaycanın istiqlal davasının siyasi yönə yanaşı, elmi istiqamətdə də aparılmasına və əsaslandırılmasına ciddi ehtiyac var. Bütün dünya bilməlidir ki, Azə-

Cəfəroğlu 1932-ci ildə nəşr olunan "Azəri ədəbiyyatında istiqlal mücadiləsi iszləri" silsilə məqalələrində yazırı ki, Qafqazın və Quzey Azərbaycanın Rusiya tərəfindən işğalı, həmin işğaldan dərhal sonra Azərbaycan türklerinin başladığı milli mücadiləsi qanla yazılmalıdır.⁶ O hesab edir ki, çar Rusiyası Qafqazı, o cümlədən Quzey Azərbaycanı işğal etdikdən sonra əski örf, adət və şəriət yerinə yeni rus "zakon"larının qoyması yerli-məhəlli Türk həyatı üçün böyük bir təzad təşkil edirdi.⁷ Bu anlamda da, Cəfəroğlunun fikrincə, ərizmə qarşı mücadilədə milli adət-ənənələrə bağlı istiqlal duyğusu ilə yanaşı İslam dini də çox ciddi, mühüm yerə malik idi: "Ruslara qarşı yeganə irəli atılacaq təhrifkar (ən mühüm) şürə İslam dini idi. Zira, ruslar məhəlli əhali nəzərində sərf istiqlal düşməni olaraq qalmamış, eyni zamanda

kinçi” də milləti hüquq və haqq davasına cəlb etməyə çalışmış və uzun illər ağır mücadilələr apararaq huna nail olmuşdur. 11

θ. Cəfəroğluna görə, 1-ci Rusiya inqilabı (1905) Azərbaycan türklerinin milli özünüdürk prosesində mühüm rol oynamışdır. Milli oyanışın inkişafında isə milli mətbuatın aparıcı qüvvəsi olan "Həyat", "Irşad" və "Füyuzat" kimi qəzet-jurnallarda milli, islami və bəşəri yazılarla çıxış edən θ. Ağaoğlu və θ. Hüseynzadə olmuşdur. 12 Cəfərəogluya görə, xüsusilə də Hüseynzadə türklaşmək, avropalaşmaq və islamlaşmaq üçlü məramı ilə milli istiqalətin fikri mücadiləsinin "Ana Yasası"ni meydana qoymuşdur. 13 Cəfəroğlunun fikrinə görə, onlar mətbuatda

*“Bu iki azəri-türk zi-
yalısı dövrün münəv-
vər və milliyətpəvər
zümrəsinin fikirlərinin
öz mətbuatları vasitə-
silə yayarkən, cəhalət
və təəssübkeşliyin mil-
li inkişaf və istiqlal
ideyası önündə böyük
manə olacağını açıq
şəkildə görürdülər.*

Onlar milli varlığın təsdiqi yolundakı mübarizədə yeni bir cığır açılar və milli mədəniyyət üçün yorulmadan çalışıdalar

milli fikirin inkişafına xidmət etməklə yanaşı, işini ehtiyatlı tutaraq tədrici təkamül yolu ilə getməyə daha çox üstünlük vermişlər. Belə ki, milli ideya onları tərəfindən mətbuatda müəyyən üsul və sistemə tabe tutulma-
dan daha çox rəmz və işaretlərlə ifadə olunmuşdur: "Bu iki azəri-türk ziyalısı dövrün mü-
nəvvər və milliyyətpəvər zümrəsinin fikirlərini öz mətbuatları vasitəsilə yayarkən, cəhalət və təəssübkeşliyin milli inkişaf və istiqlal ideyası öündə böyük

Azərbaycan Respublikası Medianın İnkisafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur